

BAYRAM HACIZADƏ*

AZƏRBAYCAN VƏ ŞƏRQ MİNİATÜR RƏNGKARLIĞINDA
ERKƏN KARİKATURA

Məqalədə orta əsr Azərbaycan və Şərqi miniatür rəngkarlığında özündə grotesk, ironiya və tənqid elementləri daşıyan, ince yumorla aşılmış miniatür nümunələri nəzərdən keçirilmişdir. Şərqi miniatür məktəbinin tanınmış simalarından olan, XV-XVI əsrlər yayılıb-yatırılmış Məhəmməd Siyah Qəlam, Sultan Məhəmməd, eləcə də onun toləbələri və davamçıları Sadiq bay Əfşar, Vəlican Tabrizi, Kamal Təbrizi, Ağə Mirək, Məhəmmədi, Məhəmməd Əli və başqa rəssamların yaradıcılığında karikatura elementləri daşıyan miniatürlər təhlil olunmuşdur.

Açıq sözər: miniatür, karikatura, satirik rəsm, grotesk, yumor, istehza

Orta əsrlər Şərqi miniatür rəngkarlığında grotesk, ironiya, tipikləşdirmə və tənqid elementləri daşıyan, ince yumorla aşılmış çoxlu sayıda sənət əsərləri mölümudur. Şərqi insanının təfakkürünə, ətrafda baş verən hadisələrə münasibət bildirmək qabiliyyətinin məhsulu olan bu nadir nümunələr müxtəlif xalqların, o cümlədən türk xalqlarının zəngin tarixi və incəsənətinin ayrılmaz tərkib hissəsidir.

Yaxın Şərqi, İran, Türkiyə, həmçinin Azərbaycan rəssamlarının hələ XIII-XVI əsrlərə aid edilən miniatürlerində satira ilə aşılanmış siyasi, sosial, mifoloji və məşət mövzulu rəsmərlər, gündəlik həyat hadisələrinə həsr olunmuş, ince yumorla müşayiət edilən, bəzən də erotik xarakter daşıyan təsvirlərə rast gəlmək olar. Şərqi xalqlarının qədim və zəngin tarixinin, mədəniyyətinin ayrılmaz hissəsi olan, tam əməniliklə erkən karikatura adlandırma bilən bu nadir nümunələr hələ də ciddi şəkildə tədqiq olunmamışdır. XIX əsrin sonlarından dünya və Azərbaycan alimləri Şərqi miniatür rəngkarlığını ətraflı şəkildə araşdırmağa başlamışlar. Bu istiqamətdə B.Robinson, I.Stoukine, M.Svetocevski, E.Qrubé, S.Velç, D.Roksburq, B.Qray və O.Qrabarin, həmçinin Azərbaycan tədqiqatçılarından A.Qaziyev, K.Karimov, C.Həsənzadə və başqalarının çoxlu sayıda elmi-nəzəri əsəri çap olunmuşdur [4; 5; 6; 8; 9; 10]. Lakin onların əsərlərində özündə grotesk, satira və karikatura elementləri daşıyan, tənqid və ifşaçıci ruhu ilə seçilən miniatürlər diqqətdən kənarda qalmışdır. Satirik qrafika və karikatura sənətini araşdırmasında dünya və Azərbaycan sənətüşünas alımlılarının tədqiqatlarında Şərqi miniatür rəngkarlığının aid satirik ruhlu rəsm-lərən, tənqid, təzə, ironiya və yumorla zəngin miniatür nümunələrindən bəhs olunmamışdır. Halbuki əsərlərin sinağından çıxmış, vacib sənət növü olduğunu sübut etmiş karikatura ciddi şəkildə araşdırılmağı, dərinəndən tədqiq edilməyə ehtiyacı olan zəngin irsə malikdir.

Özündə müxtəlif mədəniyyətləri birləşdirən qədim türk xalqlarının incəsənətinə aid nümunələr kifayət qədərdir. Bu nadir nümunələri bütövrəstlərin "Böyük İpək Yolu" üzərində yerləşən Kızıl şəhəri yaxınlığında (Şərqi Türküstən, Çin) mağaralarda görmək olar. Mağaraların divarlarında yarıtlı, yarışaman, yaricadugər kimi təsvir olunmuş əfsanəvi qohrəmanlar, musiqiçilər, rəqşçular qədim xalqın zəngin mədəniyyətinin göstəricisidir. "Yunan-hind (Gandharan) və Sasani (Iran) elementləri müşahidə olunan bu divar rəsmərlərində, bər neçə rəsm istisna olmaqla, Çin təsiri, demək olar ki, hiss olunmur. Bu, sözü gedən divar rəsmərinin daha qədim dövra aid olduğunu sübut edir. Çinin şimal-qərbində yerləşən, III-VIII əsrlərdə Şərqi və Qorb arasında ticarət və mədəni əlaqələr funksiyası daşışmış bu oraziyo İsləm dinini ərəb tacirləri tərtibmişlər. İndi burada yaşayış əhalisinin, demək, olar ki, hamisi müsəlmandır. Həmin ərazidə yaşayış qədim xalq özündən sonra "Kızıl" mağaralar kompleksi kimi böyük və zəngin

irs qoymuşdur" [12].

Özündə zəngin ənənələr yaşıdan Şərqi miniatür məktəbinin Şərqi Türküstəndə inkişaf etməsindən türk xalqları mühüm rol oynamışlar. Məhz "Bezəklilik" uyğur rəngkarlığından başlamış və tədrisən inkişaf edərək təkmilləşmiş bu ənənə türk miniatür məktəbinin sütunlarından biri hesab oluna bilər. Uyğur miniatür məktəbinin nümunələrindən biri kimi "Musiqiçilər" təsvirini göstərmək olar. Burada mülliif qohrəmanların üz ifadələrini, daxili vəziyyətini, psixoloji gərginliyini yüksək pəşəkarlıqla təsvir etməyə müvəffəq olmuşdur. Keçər, qara saqqallı, biglər qulaqlarına qadar uzanmış obrazları tamaşaçının diqqətini dörtlər özüne cəlb edir. "Bezəklilik" divar rəsmiinin bir parçası olan bu təsvirdə möhəz uyğur miniatür məktəbinin xas xüsusiyyətlər aydın hiss olunur. Qohrəmanların dodaqlarının aşağı endirilmiş küçələri və çəpəşdirilmiş bəbəkləri obrazların simalarına kədərlər bəbi ifadə verir. Onların üz çizgilərinədəki ozab, dəhşət, zövq, təəccüb və digər hissələr Böyük İpək Yolu üzərində yaşayış xalqların incəsənət nümunələrində formalılaşmış və əsasən demonologiya (seytan-iblis obrazları) ilə əlaqəli olmuşdur.

Şərqi miniatür məktəbinin tanınmış simalarından Məhəmməd Siyah Qəlam (XV əsr), Sultan Məhəmməd (XVI əsr), eləcə də onun toləbələri və davamçılarından Sadiq bay Əfşar, Vəlican Tabrizi, Kamal Tabrizi, Ağə Mirək, Məhəmmədi (XVI əsr), Məhəmməd Əli (XVII əsr) və digər rəssamların miniatürlərində grotesk, stilləşdirme (gündəlik həyatda müşahidə olunan hansısa hadisənin müəyyən rəsədyat və ya əfsanələrin sıxıştırılmış uygundurlaşdırılması), yumor, tənqid və digər bədii üsullar aydın hiss olunur. Onların ətrafda baş verən hadisələrə münasibətini, şüur və düşüncə tərzini, müşahidə qabiliyyətini özündə əks etdirən rəsmi yüksək bədii səviyyəsi, forma orijinallığı, fərdi xüsusiyyətlərin qabarıcı və ifadəli verilməsi ilə seçilir. "Obrazların canlı və real təsvirlərinin görə idealizə olunmuş sxematik əsərlərdən fərqlənən bu nümunələrdə miniatür sənətində az təsədduf edilən karikatura elementlərindən istifadə olunmuşdur" [1,229].

Türk xalqlarının təsviri sənətində həqiqəti anlamaq və dörk etmək, haqq dünyası, türk-dünyalıq, sufilik kimi fəlsəfi mövzulara istor Elxanilər (Hülakü) dövrünün, istorə də daha sonrakı - Cəlairilər dövrünün (XVI əsrin sonuna qədər) Təbriz miniatür məktəbi nümunələrində rast gəlmək olar. Bu realist, eyni zamanda özünən sərtlik və dekorativizm ilə seçilən üslub Təbriz rəssamlarının əsərlərində obrazlarda aydın hiss olunur. Elxanilər dövrünün Təbriz məktəbinə aid "Budda Şeytana meyvələr təqdim edir" miniatürü bu qəbildən olaraq rəsmi olundur. Miniatürdə oturmuş vəziyyətdə təsvir edilmiş Buddanın iri, ifadəli fiqur, demək olar ki, kompozisiyəsinin bütün hündürlüyü doldurmuşdur. Rəsmiñ sağ tərəfində ikiqat ayılımış vəziyyətdə təsvir edilmiş seytan işla beli olən miniatürün yuxarı çörçüvəsinə sökülmüşdür.

Müasir İsləm mədəniyyətindən fərqli olaraq, orta əsrlər dövrü müsəlman incəsənətində yad mədəniyyətlərə, qeyri-adiliyə, bütün fantastik və paranormal hallara və əlbəttə, axırat dünəyinə maraq yüksək idi. Bununla bağlı olaraq axırat dünəyinən demonoloji məxluqu olan divlərin təsvirlərinin toplandı, çox nadir sənət nümunələrindən biri sayılan "Fatehin İstanbul albumu" haqqında ətraflı məlumat verilmişdir.

Şərqi rəngkarlığında div mövzusuna hələ islamlaşdırılmış zərdüştilik miflərindən rast gəlmək olar. Burada divlər zərdüşti ilahilərinin və ya yarılılhılın - əsurların qodar düşmənleri kimi təqdim olunmuşdur. Hind mifologyasında isə, əksinə, divlər xeyirxah ilahılardır kimi göstərilir. Müsəlman alməmində, xüsusiylə İrəvanda cəhonnəmdəki seytanlar və iblislərlə assosiasiya olunurdu. Qədim türk xalqlarının mədəniyyətində, adət və ənənələrində div obrazlarından minilliklərlə istifadə olunmuşdur. Orta əsrlərdə - Səfəvilər dövründə bu obrazlar Təbriz rəssamlarının yaradıcılığında yenidən öz yeri tapmışdır. Şərqi miniatür məktəbinin tanınmış simalarından biri olmuş Məhəmməd Siyah Qəlamın yaratdığı həmin mifik obrazlar fars rəssamlarının çəkdikləri analoji div obrazlarından tamamilə fərqlənir.

Təessüs kİ, "Fatehin İstanbul albomu"ndakı miniatürlərin müəllifi olmuş bu rassam haqqında məlumat çox azdır. "Tarixi mənbələrdə adına rast gəlmədiyimiz Məhəmməd Siyah Qələm haqqında yeganə məlumatı biza Topqapı muzeyində saxlanan "Fatehin İstanbul albomu" adlandırılan rəsm kolleksiyasındaki bir neçə rəsmiñ üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzası verir [11].

Məhəmməd Siyah Qələmin əsərlərini izlədikcə onun türklərin daxili dünyasını, həyata baxışlarını, fəlsəfəsinin duymaq bacarığı aydın görünür və bu, onun mifoloji obrazlarla ifadə olunmuş yaradılığını qavramağı, dərk etməyə imkan verir. Məhəmməd Siyah Qələmin "Fatehin İstanbul albomu"nda ayrı-ayrı səhifələrdə işləyib hazırladığı əsərləri yüksək rəsmetmə mədəniyyəti, rassam dəst-xəti və sujet xəttinin qeyri-adiliyi ilə yüz illər boyunca tədqiqatçıların diqqətini cəlb edir. "Mübəhissə edən divlər", "Yatmış kişini oğurlayan div", "Ağacı mişarlayan divlər", "Ləl-cavahırat sandığını oğurlayan divlər", "Uzunqulaq və divlər" və s. miniatürlər XV əsrin ikinci yarısı Təbriz miniatür məktəbinə aid əsərlərdir. Təbriz miniatür məktəbində bu ənənə XVI əsrin ortalarına qədər davam etmişdir.

XV əsrin əvvəlində başlayaraq Şərqi, xüsusilə də Azərbaycan miniatürlərdən dörvən paltarı və papagında soyahət edən insan obrazı ən çox yayılmış obrazlardan biri hesab edildi. O ya qayanın öündə oturmuş, ya əsaya səykənmış, ya ol boyunca horəkət edən, ya da ağaçın altında oturaraq özüñə qapılmış (meditasiya zamanı) vəziyyətdə təsvir olunurdu. Təməşçədə təbəssüm doğura bilən, ince yumorla aşilanmış belə rəsmiñə əsəsən sufişlər, dərvişlər, eləcə də gündəlik işləri ilə maşqələnən insanları görmək olar. Maraqlıdır ki, gözlər və ideal formalarda təsvir olmuşun gənc kişi və qadın rəsmiñəndən fərqli olaraq, sufi və dərviş təsvirləri daha real və həyatıdır. Canlı obrazlara daha çox bonzayın bu qohrəmanlar, ola bılır ki, həyatda olduqlarından bir qədər də eybəcər, yaxud nöqsanları daha da qabardılmış şöküldə təsvir olundu. Rossamlar sufi və dərvishişlər adəton saqqallı, üzü tüklü, six, qara qaşqlarla göstərir, onların yorğun və əzgin üz cizgilişini bütün dəqiqliyi, inçliyi ilə işləyirdilər.

"Meditasiya" vəziyyətində olan dərviş, "Əsaya səykənən dərviş", "Ağacın altında oturan dərviş" miniatürlərində təqnid və ifşadan, sərt və koskin satıradan, demək olar ki, əsər-əlamət yoxdur. Bu miniatürlərdə rəssam öz qohrəmanlarını ince yumorla uzun soyahatdan sonra dincən vəziyyətdə təsvir etmişdir. Moğol rəssamı Basavanın bu ruhda işləyib hazırladığı "Səyahət edən dərviş" miniatüründə Səfəvi-Təbriz miniatür məktəbinin təsiri aydın hiss olunur. Bəzi sufişlərin davranışlarını və qeyri-adı daxili dünyasını əks etdirən həmin rəsmiñə üvlilik və alılış istehza ilə birləşdirilən.

Şərqi miniatür nümunələrinin araşdırılması və təhlili belə fikir söyləməyə əsas verir ki, orta əsr incəsənətində humor, satira, qrotesk və sarkazmla aşilanmış rəsmiñədən ətrafdakı hadisələrə yanşamada ironiya və istehza mövcud idi. Orta əsr miniatürlərində özündə təqnid və təshəhə elementləri dayanıb belə rəsmiñə karikaturanın rüsyəyimləri kimi qəbul etmək olar. Bu miniatürlər arasında ince yumorla aşilanmış mösiət mövzulu rəsmiñər, gündəlik hayat hadisələrinə, əfsanə və rəvayətlərə çəkilmis təsvirlər, təməşçədə təbəssüm doğuran müxtəlif obrazlar, həmçinin ciddi içtimai-siyasi yüksək daşıyan siyasi və sosial satira diqqət çəkir.

Siyasi satırının, dala daşıq, siyasi karikaturanın on parlaq nümunələrinən olan miniatürlərin birində Məhəmməd Şeybaninin qardaşı oğlu – özbək hakimi Ubeyd xan təsvir olunmuşdur. Məlumdur ki, özbək hakimi Ubeyd xan şah Təhmasiblə apardığı mühərabədə möglub olduqdan sonra hərbi əməliyyatlardan imtiyət etmisi və rəqib ilə mühərabəni digər müstəvədə aparmağa qərar vermişdir. Bu gün soyuq mühərabə və ya ideoloji mühərabə adlandırılara bilən həmin mühərabədə bütün vasitələrdən istifadə olunmuşdur. Ubeyd xan böyük hörmət və nüfuz sahibi idi və onun nüfuzu ilə hesablaşmaq lazımdır. Əlbəttə, ona qalib galınok o qədər də asan deyildi. Lakin şah Təhmasibin yüksək təhsili, dərin zəkası ona döyüdə Ubeyd xan üzərində də


qələbə qazanmağa imkan verdi.

1534-cü ildə Şah Təhmasib tövəbə etdiğindən sonra öz dövlətində şorabdan istifadəni, musiqini və kef məclislərini qadağan etdi. Lakin Şeybaninin paytaxtı Səmərqəndə şorab, musiqi, eləcə də müxtəlif kef məclisləri və əyləncələr hələ də davam edirdi. Bu işə Səfəvi sarayında qıraqla qarşılınır, müxtəlif latifələrin, satirik məzmunlu şeir və rəsmiñərin mövzusuna çevirilirdi. Ağa Mısrakın müəllifi olduğunu, bu gün siyasi karikatura və ya üməni karikatura adlandırılara bilər rəsmiñərindən Ubeyd xan öz qızıl taxtında qoltuqşırımda şorab dolu qrafin, əlində milli alətdə musiqi ifa edən vəziyyətdə təsvir olunmuşdur. Ayağını ayığının üstündən aşırılaşmış xanın gözələrinin şorabdan xumarlanması onun ohli-kef olmasına göstərir. Rəssəmin mənası sadə və ayndır: Ubeyd xanın üçü döşküləydi, musiqi və kef məclislərində iştirak təqnid hədofi seçilmişdir. İsləm qaydalarına zidd yaşam tərzi keçirən belə bir xan müləmən dövlətinin hakimi və iman lideri adını daşımağa layiq olmamasını rəssəm karikaturaya xas formada təqdim etmişdir (şəkil 1).

Ciddi siyasi yüksək daşıyan belə satirik rəsmiñə bir çox hakimlərin saraylarında rast gəlmək olardı. "Təsadiyi deyildir ki, karikaturanın inkişafına tokan vermiş amillər arasında əsəsən əsənənlər, inqilablar, cəmiyyətdə, xalq arasında mövcud narazılıqlar, çəkişmələr, ziddiyətlər və əlbəttə, mühəribələr göstərilir. Bir hər karikatura yaranıldığı tarixi-siyasi şərait, cəmiyyəti əks etdirir. Dövrün sosial vəziyyətinin aynası olan karikatura, yuxarıda qeyd olunduğu kimi, əsəsən mühəribələr zamanı dərhal populyarlıq qazanır və bir sonrə növü olaraq inkişaf edir" [2,9]. Belə əsərlər Səfəvilər Osmaniyyələr arasında gedən mühəribə zamanı da yaranırdı. XVI əsrin sonlarından Topqapı, Osmanlı sultanlarının sarayında uzun illər toplanmış, özündə müxtəlif içtimai-siyasi hadisələri əks etdirən çoxluq sayıda miniatürər qorunub saxlanır. Bu miniatürlər arasında Osmanlılarla Səfəvilər arasında gərgin siyasi münaqışlər, mühəribələr və çəkişmələrin təsvir olunduğu rəsmiñər, onların bir-birinə ünvanlaşdıqları məzəmmət, qınaq, lənə və təqnidin əks olunduğu nümunələr də az deyildir.

Osmanlı və Səfəvilər arasındakı münasibəti əks etdirən "Tanınmış türk" miniatüründə böyük türk çalmasına saqqallı şimşən bir kişi təsvir olunmuşdur. Qara tüşə çəkilmis bu əsər bir qədər çəhrayı tonla, qızılı röngələ və ağ boyla ilə işlənilər hazırlanmışdır. Gülünc formada, bədəninin mütnəsibliyi pozulmuş şəkildə təsvir olunmuş türkün adlı durusunu, qabağı çıxmış yekə qarınını, çalmasının açıq-aydın işirdilməsən ölçülərini, eləcə də hiylələr təbəssümü və üz cizgilişini rəssəm çox inçikliklə işləmişdir. Səfəvi rəssəmlərinin işleyib hazırladıqları bu rəsm III Sultan Muradın rəsədi rəssəmlərinin Səfəvi ağalarının qızılıb çalmasına, özlərin güclə idarə edən yönəldəsiz, kök və gülünc görkəmədə təsvir etdikləri şəkillərə bir cavab idir [7,232]. Təbriz və Osmanlı rəssəmlərinin həmin rəsmiñələrin arasında sosial satira adlandırılara bilən, içtimai yüksək daşıyan nümunələr kifayət qədərdir. İki dövlət arasında gedən mühəribə nəzərəalsaq və bu rəsmiñələr hərbi dövründə çəkilmis, ideoloji məzənnən daşıyan satirik əsər kimi qəbul etsək, o zaman onları töbülgət xarakteri siyasi karikatura da adlandırmış olar. Bu miniatürlər Səfəvilər ilə Osmanlılar arasında gedən bir yarış, atışma və ya duel də adlandırılırlar.

J. Partonun "Karikatura və satirik qrafikanın digər növleri: müxtəlif zamanlarda və məkanlarda" kitabında karikatura belə xarakterizə edilir: "Karikatura incəsənətin əsər növlerindəndir ki, oncaq öz dövrü və yarandığı məkan üçün aktualdır. Öz dövrü üçün çəkilmis,



Şəkil 1



Şəkil 2

ustası Völican Təbrizinin "Şah və Şikayəçi" miniatürünü xüsusi qeyd etmək lazımdır. Özündə sosial məzmun, tənqid və tənə elementləri daşıyan bu əsərdə müəllif karikatura elementindən maharətlə istifadə edərək konkret bir hadisəyə əsaslılığını bildirməyə müvəffəq olmuşdur. O, hər iki qəhrəmanı – şahın və Şikayəçinin fərqli sosial statusunu qabardaraq, həmin fərqi onların libasında, atlarının ölçülərində, hətta personajların durus və maneralarında da göstərməmişdir. Bu fərqli cəhətləri, müqaiyəli yanışmanın qəhrəmanlarının əl-qol hərəkətlərində, manera və jestlərində, həmçinin üz cizgilərində görmək olar (şək.2).

Azərbaycan və Şərqi miniatürlərində gündəlik həyat problemlərinə həsr olunmuş, duzlu satira və humorla aşılmış nümunələrdə şəhərli-ruhiyə aydın hiss olunur. Lətişə xarakterli bəlo miniatürlər hətta bugünkü müasir tamaşaçıda da təbəssüm doğurur, onu düşündürür. Rəssamlar öz personajlarını sərhəd vəzifəsində, şərab və musiqi məclislərində, kef və aylıncələr zamanı göstərmək fürsətini qazırmırlar. Onların əsərlərinin əsas "qəhrəman"ları sərhəd sevgililər, aşiq-məşquşlar, evli cütüklər və saray yanalarının şəxsi və intim həyatı, eləcə də intiqalalarla, duzlu lətişlərlə dolu məişət hadisələri idi.

Təbriz rassamlığının tanınmış nümayəndələrindən biri olmuş ustası Sultan Məmməmdin "Meyxanadan" miniatüründə iki məclisində səylənən, kef edən insanlar təsvir olunmuşdur. Qrotesk formalardan maharətlə istifadə etmiş rəssam birinci planda sərhəd, özlərini idarə edə bilməyən, gülünə vəziyyətə düşmüş personajları, ikinci planda isə damda "susī şərabı" qəbul edən məşəkləri təsvir etmişdir. Bəlo ikimənalılıq, müqaiyəli yanışma miniatürü yalnız adı məişət satırısı yox, eyni zamanda ruhun mistik bir yüksəlik səhnəsi kimi şərh etməyə imkan verir (şək.3).

Orta Şərqi miniatürlərində kef, aylıncə, erotik xarakterli, bəzi hallarda isə ədəb çərçivəsində konara çıxan rəsmlər mövzu müxtəlifliyi ilə diqqəti cəlb edir. Şərqi miniatürlərində tez-tez müşahidə edilən erotik xarakterli rəsmlərdə əsasən qəhrəmanların sərhəd vəziyyəti, yaşı kişilərin özündən çox cavan və gözəl



Şəkil 3

qızlarla, eləcə də gənc oğlanlarla yaşadıqları eşq macəraları əks olunur. Gözəlliklə çirkinliyin, cavanlıqlı qocalığın qarşı-qarşıya qoyulduğu bə miniatürlərdə istehza və sarkazm acı gülüslə müşayit olunur. "Aşiq qocanın xəyanətinin cəzası" miniatüründə gənc oğlan ona aşiq olmuş qocanı xəyanətimə görə damdan ataraq öldürür. "Sərxiş qoca və gənc", "Qoca və gənc oğlan" və s. bəlsə miniatürlərdə də bu mövzu bütün çilpaqlığı ilə açılmışdır.

Bu nadir nümunələrin tədqiqi türk xalqlarının karikatura tarixinin dörün köklərə malik olduğunu göstərir. Onlarda Məmməmd Əlinin işləyib hazırladığı "Ayını çapan meymun", naməlum müəlliflərin çəkdiyi "Qoyunu çapan meymun", "Şiri çapan meymun", "Şirə sataşan meymunlar" kimi əsərlərin bədii əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Yüksək peşəkarlıqla işlənmiş bu əsərlərdə müəlliflər öz fikirlərini çatdırmaq üçün "Ezop dil"indən məharətlə istifadə etmiş, dövrü üçün aktual olan məişət və sosial problemləri işləyənlərdir. Öz fikrini, müxtəlif hadisələrə münasibətini rahat şəkildə, daha dəqiq desək, cozaqlanmadan bildirmək üçün rəssamlar "Ezop dil"na müraciət edir, müxtəlif qüs, heyvan obrazlarından məharətlə istifadə edirdilər. Çox güman ki, onlar gündəlik həyatda müşahidə etdikləri yeltaqlıq, insan hərisliyi, qabalıq, qorxaqlıq, hıyılğorlik kimi insana baş ucalığı gatırırməyən xüsusiyətləri heyvanların simasında təsvir edir, hər heyvanın xüsusiyyətinə uyğun bir səhənə yaradırdılar (şək.4).

Bu əsərlərdə yumorla aşlanmış məişət məzmunlu rəsmlərden yüksək vəzifeli əşyaların satırılı obrazlarının təsvir edən, ciddi fəlsəfi mənə və ictimai-siyasi yüksək daşınan karikatura səviyyəsinə yüksəlmiş prosesini izləmək olar. Bu nadir nümunələr satırık rəsmin və karikaturanın etnik-tarixi və üslub təməllərini göstərməyə, onların məhəyyiyyətinə, sujet xəttinə, mövzusunun seçilməsinə, həmçinin bədii həlliinə daha dərindən nüfuz etməyə imkan verir və əlbəttə, karikaturanın bir sənət növü kimi əhəmiyyəti və vacibliyini sübut edir.

Şəkil 4

ƏDƏBİYYAT

1. Azərbaycan Sovet ensiklopediyası. X cild, V cild. Bakı, Azərbaycan Sovet ensiklopediyasının redaksiyası, 1981, 592 s.
2. Hacızadə B. Karikatura sonatının formallaşma tarixi. Bakı, Səda, 2011, 216 s.
3. Parton J. Caricature and other comicart. New York, Harper and Brothers, Publishers, 1877, 340 p.
4. Roxburgh D.J. The Persian album, 1400–1600: From dispersal to collection. New Haven, Yale University Press, 2005, 245 p.
5. Swetochovski M. Persian drawing in the Metropolitan Museum of Art. New-York, 1989, 320 p.
6. Welch S.A. King's Book of Kings. London, The Metropolitan Museum of Art, New York, 1972, 59 p.
7. Adamova A.T. Персидская живопись и рисунок XV-XIX веков в собрании Эрмитажа. Санкт-Петербург, АО Славия, 1996, 375 c.
8. Kaziev A.Y.O.Об искусстве азербайджанской миниатюры конца XVI и начала XVII веков. - В сб. Искусство Азербайджана, вып. X, Баку, 1964, 131 с.
9. Kaziev A.Y.O. Художественное оформление азербайджанской рукописной книги XIII–XVII веков. Москва, Искусство, 1977, 259 c.

10. Керимов К. Дж. Роль Тебризской школы в развитии миниатюрной живописи в Квине. - В сб. Искусство и археология Ирана. Москва, Искусство, 1971, 172 с.
11. https://az.wikipedia.org/wiki/Məhəmməd_Siyah_Qələm
12. <http://www.epochtimes.ru/kizil-buddijskij-peshhernyj-kompleks-na-velikom-shyolkovom-puti-v-kitae-99009240/>

*Azərbaycan İncəsənət Universiteti
sənətşünaslıq üzrə fəlsəfə doktoru
e-mail: azercatoon@gmail.com

Bayram Hajizadeh

EARLY CARICATURE IN AZERBAIJANI AND EASTERN MINIATURE PAINTING

The article deals with miniature samples engrafted with subtle humour, carrying the elements of grotesque, irony and criticism in medieval Azerbaijan and Eastern miniature paintings. The miniatures carrying caricature elements and observed in the creativity of Muhammad Siyah Qalam, Sultan Muhammad, one of the well-known figures of the Eastern miniature school of the 15-16th centuries, as well as of his students and successors Sadig bay Afshar, Valijan Tabrizi, Kamal Tabrizi, Agha Mirak, Muhammedi, Muhammed Ali and others also have been analysed in the article.

Keywords: *miniature, caricature, satirical painting, grotesque, humour, irony.*

Байрам Гаджизаде

РАННЯЯ КАРИКАТУРА В МИНИАТЮРНОЙ ЖИВОПИСИ АЗЕРБАЙДЖАНА И ВОСТОКА

В статье рассмотрены миниатюры из средневековой миниатюрной живописи Азербайджана и Востока, содержащие гротеск, юмор и элементы карикатуры. Проанализированы миниатюры, отображающие традиции и обычаи, образ жизни, быт и культуру тюркских народов, пропитанные иронией, упреком, и сарказмом, а некоторые из них содержат критику, серьезную сатиру с политическим подтекстом. Рассмотрены миниатюры с элементами карикатуры, известных мастеров восточной миниатюрной школы XV-XVI века - Мухаммеда Сияха Калама, Султана Мухаммеда, а также его последователей Садига бека Афшара, Велиджана Тебризи, Камала Тебризи, Ага Мирака, Мухаммеди, Мухаммеда Али и других художников.

Ключевые слова: *миниатюра, карикатура, сатирический рисунок, гротеск, юмор, ирония, сарказм, критика.*

(AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tərəfindən təqdim olunmuşdur)

Daxilolma: *İlkin variant 18.03.2019*
Son variant 24.06.2019